

UOT 550.831(834.838):553.98

**YEVLAX-AĞCABƏDİ ÇÖKƏKLİYİNDƏ SEYSMO-QRAVİ-MAQNİT
KƏŞFİYYATI KOMPLEKSİ NEFT VƏ QAZ YATAQLARININ
AXTARIŞI ÜSULU KİMİ**

V.Q.QƏDİROV, Ə.Q.NOVRUZOV, Ə.L.MƏMMƏDOV

Bakı Dövlət Universiteti

vagif-geo@rambler.ru

Məqalədə neft və qaz yataqlarının axtarışında seysmik və qraviməqnit kəşfiyyatı üsullarının kompleksləşdirilməsinin əhəmiyyəti göstərilmiş və Yevlax-Ağcabədi çökəkliyində aparılmış geofiziki tədqiqatların nəticələri öks olunmuşdur. Göstərilir ki, profillər üzrə müşahidə olunmuş ağırlıq qüvvəsi sahəsinin və sinan dalğaların amplitud əyrilərinin mikrostrukturlarının analizi əsasında neft-qazlılıqla əlaqələndirilən yataq tipli seysmik və qravitasıya anomaliyaları müəyyənləşdirmək mümkündür.

Naftalan, Şimali Naftalan, Gödəkboz, Duzdağ, Qazanbulaq və Ziyadxan sahələrində gələcək axtarış-kəşfiyyat qazına işlərinin yeni aşkar edilmiş yataq tipli anomaliyalar zonası daxilində aparılması tövsiyə edilmişdir.

Açar sözlər: yataq tipli anomaliya, seysmik kəşfiyyat, qravimetrik kəşfiyyat, subvertikal zona

Neft və qaz yataqlarının geofiziki üsullarla birbaşa axtarışı məsələləri keçmiş SSRİ-də hələ XX əsrin 30-cu illərində araşdırılsa da bu istiqamətdə geniş tədqiqatlar 50-ci illərin ortalarından aparılmağa başlanılmışdır (İ.Q.Medovskiy, Q.Ə.Mustafayev, 1959; İ.Q.Medovskiy, Q.M.Komarova, 1959; İ.O.Tsimelzon, 1959).

Bu işlərdə qravitasıya və maqnit maksimumlarının fonunda qeyd olunan kiçik amplitudlu lokal minimumların neft-qaz yataqları ilə əlaqədar olması, neft yatağından keçərkən seysmik dalğaların udulması müəyyənləşdirilmişdir. Sonralar neft və qaz yataqlarının axtarışında seysmik, qravimetrik, maqnito-metrik kəşfiyyatların çöl işləri metodikası, alınmış məlumatların emalı və interpretasiyası üsulları təkmilləşdirildi, neft-qazlılığın müəyyənləşdirilməsində ənənəvi interpretasiya üsullarının effektli olmaması göstərilmişdir.

Neft və qaz yataqlarının axtarışında geofiziki-seysmik, qravimetrik, maqnitometrik, termometrik, həmçinin geokimyəvi kəşfiyyat üsullarının kompleksləşdirilməsi, hər hansı üsulla alınmış məlumatların interpretasiyasında digər

geofiziki məlumatların istifadəsinin əhəmiyyəti göstərilmişdir [2, 7, 10, 11].

Saxalin adasının cənubunda Cənubi-Luqovcki yatağında 2003-cü ildən başlayaraq bir neçə dəfə seysmik, qravimetrik, maqnitometrik, termometrik müşahidələr aparılmış, bir sıra qanuna uyğunluqlar aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, yatağın plan vəziyyəti, onun az qalınlığında belə, yüksək dəqiqliklı qravimetrik və termometrik məlumatlarda dayanıqlı əks olunurlar. Bu zaman, plan vəziyyətinə görə üst-üstə düşən qravitasiya anomaliyaları və temperatur maksimumları müşahidə edilmişdir. Həmin anomaliya zonalarının seysmik zaman kəsilişlərində də əks olunduğu müəyyənləşdirilmişdir [12]. Volqa-Ural neftli-qazlı regionu sahələrində aşkar edilmiş strukturların neftli-liyini qiymətləndirmək üçün geofiziki və geokimyəvi üsullar kompleksi tətbiq edilmişdir. Müəyyən olunmuşdur ki, karbohidrogen yataqları üzərində geofiziki və geokimyəvi sahələrdə özünəməxsus anomaliyalar müşahidə edilir [5].

Ayrı-ayrı struktur və regionlar üzrə toplanmış petrofiziki və geofiziki tədqiqat materiallarının analizi nəticəsində müəyyən olunmuşdur ki, neft-qaz yataqları öz fiziki xüsusiyyətlərinə görə ətraf süxurlardan – ilk növbədə sulu kollektörlardan çox fərqlənir. Belə ki, yatağın yerləşdiyi əhatədə neft və qazla doymuş kollektoranın sıxlığı yatağın kənarındaki süxurlara nisbətən, uyğun olaraq, $0,1 - 0,15 \text{ q/sm}^3$ və $0,1 - 0,25 \text{ q/sm}^3$ qədər azalır; elektrik müqaviməti $1,5 - 5$ dəfəyə qədər, süxurların polyarlaşması $15\%-dən$ də çox artır, uzununa seysmik dalğaların sürəti $25-30\%$, süxurların maqnit qavrayıcılığı $2-8$ dəfə azalır, seysmik dalğaların udulması 10 dəfəyə qədər yüksəlir, temperatur $10-18\%$ artır [1, 4, 18].

Subvertikal zona

Aparılmış tədqiqatlarla yataqlar üzərində öz fiziki parametrlərinə görə dəyişən subvertikal zonaların olması qeyd edilmişdir. Karbohidrogenlərin təsiri ilə yataq üzərində subvertikal zonada ikinci minerallaşmanın yaranması, karbohidrogenlərin yüngül fraksiyalarının yer səthinə doğru miqrasiyası nəticəsində yataq üzərində sıxlığın azalması, qaz mikroqabarcıqlarının yataqətrafi süxurlardan ağır metalları gətirməsi, mikroçatların artması, temperaturun yüksəlməsi faktiki materiallar əsasında təsdiq olunmuşdur. Bir çox tədqiqatçılar tərəfindən “subvertikal geoloji obyekt”, “parçalanma və gərginlik zonası”, “yüksək keçiricilik zonası”, “flyuid axını kanalı”, “seysmik dalğaların səpələnməsi”, “seysmik bulanıqlıq” və s. kimi adlandırılan belə zonalar Azərbaycanın, Ukraynanın, Rusyanın və dönyanın bir çox neftli-qazlı rayonlarında müşahidə edilməkdədir. Yataq üzərində və yerin dərin qatlarına uzanan “kökləri” ilə səciyyələnən bu cür geoloji obyektlər bütün geofiziki sahələrdə, o cümlədən seysmik, qravitasiya, maqnit, elektrik, radiometrik, istilik sahələrində, həmçinin geokimyəvi planalmalarda əks olunurlar [3, 6, 9, 13, 15, 16, 17, 18, 19, 20].

Bu tədqiqatlar neft-qaz yataqlarının və onlarla bağlı bir çox törəmə geoloji amillərin varlığını, onların geofiziki sahələrdə inamlı əks olunmalarının fiziki-geoloji əsaslarının yeni konsepsiyalar və baxışlar əsasında öyrənilməsini

tələb edir.

Azərbaycanın Orta və Aşağı Kür çökəkliklərində süxurların sıxlıq xüsusiyyətlərinin analizi göstərir ki, yataqda süxurların sıxlığı $0,15\text{--}0,17 \text{ q/sm}^3$ qədər azalır. Bu çökəkliyin məlum yataqları üzərində (Muradxanlı, Cəfərli, Tərsdəllər, Qazanbulaq, Şimalı Naftalan, Gödəkboz, Babazənən, Bəndovan və s.) aparılmış qravi-maqnit tədqiqatları göstərir ki, yataqlar üzərində $0,2\text{--}0,8 \text{ mQal}$ və $20\text{--}30 \text{ nT}$ intensivlikli qravitasıya və maqnit minimumları müşahidə olunur [1, 6, 8, 19]. Həmin sahələrdə seysmik kəşfiyyatın sınan dalgalar üsulu (SDÜ) ilə aparılmış tədqiqatlar da məlum yataqlar üzərində seysmik anomaliyaların (YTA) təzahür etdiyini göstərir [2]. Ona görə də, bu üsulların kompleksləşdirilməsi neft-qaz yataqlarının proqnozlaşdırılmasının səmərəliliyini artırmış olur.

Yevlax-Ağcabədi çökəkliyində neft-qaz yataqlarının proqnozlaşdırılması


Qravi-maqnit kəşfiyyati məlumatları əsasında Yevlax-Ağcabədi çökəkliyində neft və qaz yataqlarının proqnozlaşdırılması məsələləri keçən əsrin 70-ci illərinin ortalarından bəri araşdırılmaqdadır. Qeyd edək ki, Yevlax-Ağcabədi çökəkliyində neft və qaz yataqlarının kəşfi üçün axtarış-kəşfiyyat qazima işləri, əsasən, Gəncə NQR-də XX əsrin 50-60-cı illərində aparılmışdır. Burada əsas axtarış obyekti Maykop və Eosen çöküntülərinin dənəvər kollektorları olmuşdur. Üst Tabaşırın karbonatlı çöküntülərinə daxil olduqda isə qazima işləri dayandırılır, altda yatan yüksəkomlu çöküntülərin kollektor olmadığı və karbohidrogenləri özündə saxlaya bilməyəcəkləri söylənilirdi [14]. 1971-ci ildə Muradxanlı sahəsində üst Tabaşır yaşı vulkanogen süxurlardan, sonra Eosenin tuflu-çölmə, Maykopun terrigen-karbonatlı süxurlarından sənaye əhəmiyyətli neftin alınması bu regionda gelozi-geofiziki axtarış-kəşfiyyat işlərinin genişləndirilməsinə səbəb oldu. Sonrakı illərdə aparılmış geofiziki tədqiqatlar və dərin qazima işləri Zərdab, Cəfərli, Bozqobu və d. sahələrdə lokal qalxımların varlığını və burada üst Tabaşır, Eosen, Maykop çöküntülərində sənaye əhəmiyyətli neft yiğimlarının olduğunu göstərdi. Beləliklə, Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq və cənub-qərb yamaclarında yeni strukturların aşkar edilməsi üçün geoloji quruluşun geofiziki üsullarla dəqiqləşdirilməsi, çöküntülərin kollektoru luq xüsusiyyətlərinin analizi, karbohidrogenlərin əmələgəlmə, miqrasiya, toplanma şəraitlərinin öyrənilməsi məsələləri bir daha aktuallaşdı.

Yevlax-Ağcabədi çökəkliyində Mezokaynozoy yaşılı çökmə (gilli, qumlu-alevitli, karbonatlı), vulkanogen-çökmə və vulkanogen (andezitlər, bazallar, porfiritlər) süxurları açmış quyu məlumatları əsasında müxtəlif stratigrafik komplekslərdə orqanik kütlələrin paylanması məsələləri araşdırılmışdır. Temperatur, təzyiq, süxurların istilik keçirmə xüsusiyyətləri, orqanik maddələrin tərkibi və miqdarı, neft-qaz əmələgəlmə ocaqları, tektonik şərait, kollektorların varlığı və d. amillərin analizi əsasında müəyyən edilmişdir ki, Mezokaynozoy çöküntülərində böyük həcmdə karbohidrogenlərin yaranması və toplanması üçün əlverişli şərait olmuşdur [14].

Son illerin seyso-qravi-maqnit tədqiqatları ilə bu çökəklikdə neft-qaz yataqlarının proqnozlaşdırılması baxımından yeni məlumatlar əldə edilmişdir. Belə ki, çökəkliyin ayrı-ayrı sahələrində neft-qazlılıqla əlaqələndirilən xarakterik lokal qravitasiya və maqnit minimumlarının, yataq tipli seysmik anomaliyaların müəyyənləşdirilməsi bu regionda yeni neft-qaz yataqlarının açılması perspektivliyindən xəbər verir.

2004-2005, 2010-cu illərdə Yevlax-Ağcabədi çökəkliyinin şimal-qərb hissəsində- Naftalan, Şimalı Naftalan, Gödəkboz, Duzdağ, 2007-ci ildə Qzanbulaq-Çaylı sahələrində seysmik və qravimetrik tədqiqatlar aparılmışdır.

Profillər üzrə müşahidə olunmuş ağırlıq qüvvəsi sahəsinin və sinan dalgaların amplitud əyrilərinin mikrostrukturları analiz edilmiş, neft-qazlılıqla əlaqələndirilən yataq tipli seysmik və qravitasiya anomaliyaları müəyyənləşdirilərək struktur xəritə üzərində yerləşdirilmişdir (şək. 1).



Şək. 1. Qazanbulaq-Naftalan-Şm.Naftalan-Gödəkboz sahələri üzrə Mezozoy çöküntülərinin səthinin struktur xəritəsi və yataq tipli anomaliyaların yerləşmə sxemi
 1- qravimetrik və seysmik məlumatlara görə Mezozoy çöküntülərinin səthinin izohipsləri; 2- neft-qazlılıqla əlaqələndirilən lokal qravitasiya minimumları; 3- seysmik yataq tipli anomaliya; 4- seysmik və qravimetrik profillər; 5- dərinlik qırılmaları; 6- axtarış-kəşfiyyat quyuları; 7- yaşayış məntəqələri

Xəritədən aydın olur ki, tədqiq olunan sahə üzrə müxtəlif intensivlikli, və ölçülü lokal qravitasiya minimumları aşkar olunmuşdur. 0,2- 0,3 mQal intensivli minimumlar əsasən kiçikölçülü olub, məhdud sahəni əhatə edir. Seysmik kəşfiyyatın SDÜ ilə tədqiqat aparılmış həmin sahələrdə neft-qazlılıqla əlaqələndirilən seysmik anomaliyalar (YTA) aşkar edilmişdir ki, onların da böyük əksəriyyəti qravitasiya minimumları zonalarının üzərinə təsadüf edir (şək. 1).

İlk dəfə olaraq Naftalan sahəsində çox mürəkkəb konfiqurasiyalı bir neçə lokal qravitasiya minimumları zonası müşahidə edilmişdir. Qeyd edək ki, məlum Naftalan yatağı əsasən Maykop çöküntüləri ilə əlaqədar olan müalicəvi neft yatağıdır. 56, 47, 44 №-li və digər quyuların əhatə etdiyi sahədən sənaye əhəmiyyətli neft alınmışdır. Burada neft-qazlılıqla əlaqələndirilən lokal qravitasiya minimumunun intensivliyi 0,1-0,2 mQal təşkil edir. Həmin zonada sınan dalğalar üsulu ilə üç xətt üzərində yataq tipli seysmik anomaliyalar qeyd olunmuşdur.

56 №-li quyudan şimal-qərbdə, bu vaxta qədər axtarış-kəşfiyyat qazına işləri aparılmamış ərazidə 0,2-0,4 mQal intensiv lokal qravitasiya minimumları və yataq tipli seysmik anomaliya aşkar edilmişdir. Naftalan sahəsindən təxminən 2-3 km şərqdə, 06, 07, 10 sayılı profillərin (2010-cu il) məlumatlarına əsasən yeni digər yataq tipli seysmik və qravitasiya anomaliya zonası ayrılmışdır. Strukturun uzaq şərq qanadında, 06, 07, 10 sayılı profillərin sonlarında digər zəif lokal qravitasiya minimumları zonası müşahidə edilir. Yataq tipli seysmik və qravitasiya anomaliyaları aşkar edilmiş bu yeni zonalar da neft-qazlılıq baxımından perspektivli hesab olunur.

Şimali Naftalan sahəsində neft-qazlılıqla əlaqələndirilən qravitasiya minimum zonasının ən intensiv hissəsi (0,4 mQal) 2 sayılı Şimali Naftalan quyusunu və ondan şimal və qərb hissəni əhatə edir (bax: şək. 1). Lokal minimumlar şimal-cənub istiqamətində uzanır və 0,2 mQal izoanomal daxilində ölçüləri təxminən (2×4) km-dir. 2 sayılı Şimali Naftalan quyusu 0,2 mQal intensivli anomaliyaların üzərinə düşür və bu quyuda orta Eosen çöküntülərindən az miqdarda neft alınmışdır. Bu ərazidə SDÜ ilə aprılmış tədqiqatlarla qravitasiya minimumu zonasında üç xətt üzrə seysmik YTA aşkar edilmişdir. Lokal qravitasiya minimumu zonasından və seysmik YTA-dan kənarda qalmış 3M-G quyusu üst Tabasır çöküntülərini açmış və bu quyu məhsuldar olmamışdır. Məhsuldar olmayan 2 sayılı quyu da yataq tipli seysmik və qravitasiya anomaliyası zonasının kənarına düşür. Lakin bu quyudan 1-2 km qərbdə, axtarış-kəşfiyyat qazına işləri aparılmamış ərazidə 0,2 mQal intensivlikli qravitasiya minimumu zonası və onun üzərinə bir xətt üzrə seysmik YTA aşkar edilmişdir.

Neft-qazlılıqla əlaqələndirilən lokal minimumlar Gödəkboz sahəsində daha mürəkkəb xarakter almışdır. 2005-ci ildə işlənilmiş 6 paralel, həmçinin 2010-cu ildə işlənilmiş 05, 08, 09 və 13 sayılı profillər əsasında müəyyənləşdirilmiş bu lokal qravitasiya minimum zonası şimal-şimal-şərq-cənub-cənub-qərb istiqamətində ≈ 9 km məsafədə uzanır. 0,1 mQal izoanomal daxilində bu


zonanın eni bəzi yerlərdə 2-2,5 km, bəzi yerlərdə isə 4-5 km təşkil edir. 0,2 mQal izoanomallar daxilində sahə bir neçə hissəyə bölünmüştür. 10 sayılı quyu rayonunda 0,2-0,3 mQal intesivli lokal minimumlar zonasının eni 1,5-2 km, uzunluğu 3 km-ə çatır. Bu quyunun cənub-şərqində daha kiçikölçülü, şimal-qərb-cənub-şərq istiqamətli lokal qravitasıya minimum zonası aşkar edilmişdir.

6 və 8 sayılı quyu ərazilərində lokal minimumun izoanomalları daha kəskin mürəkkəbləşməyə məruz qalmışdır. Bu quyulardan qərbdə yerləşən minimumlar zonasının 0,2 mQal izoanomal daxilində eni \approx 1,5 km, uzunluğu isə 5 km-dən artıqdır (bax: şək. 1). Qeyd olunan bu ərazilərdə 4 sayılı quyu rayonunda və ondan şimalda, 6 sayılı quyudan bir qədər cənubda seysmik YTA-lar aşkar olunmuşdur. Qeyd edək ki, bu sahələrdə seysmik YTA-ların kəmiyyətcə az olması SDÜ ilə aparılmış çöl tədqiqat işlərinin həcmi ilə bilavasitə əlaqədar olmuşdur.

Duzdağ sahəsində xarakterik lokal qravitasıya minimumları 4 profil (02, 03, 04 və 05 -2005 sayılı) məlumatı əsasında ayrılmışdır. Burada minimumların intensivliyi 0,4 mQal-dan çoxdur. Minimumlar zonası təxminən en dairəsi istiqamətində uzanır və ölçüləri (2×6) km-ə çatır. Bu sahədən cənub-şərqdə intensivliyi 0,2-0,3 mQal olan yeni lokal qravitasıya minimumları zonası da aşkar edilmişdir.

2004-2005, 2010-cu illərdə Naftalan, Şimali Naftalan, Gödəkboz, Duzdağ sahələrində aparılmış geofiziki tədqiqatlar bu sahələrdə çoxsaylı lokal qravitasıya maksimumlarının və bunun əsasında Mezozoy çöküntülərinin səthi ilə əlaqədar antiklinal və hemiantiklinalların, eyni zamanda, yataq tipli seysmik və qravitasıya anomaliyalarının (bax: şək. 1) varlığını müəyyənləşdirdi. Ümumiyyətlə, neftlik-qazlılıqla əlaqələndirilən qravimetrik minimumlar zonaları əsasən cənub-şimal istiqamətində uzanaraq, qərbdən demək olar ki, dərinlik qırılması ilə sərhədlənir. Bu qırılmadan şərqdə və cənub-şərqə Yevlax-Ağcabədi çökəkliyinə doğru Mezozoy çöküntülərinin səthinin dərinləşməsi müşahidə edilir ki, belə struktur vəziyyət karbohidrogenlərin çökəkliyin mərkəzindən qanadlara doğru miqrasiya etməsini əsaslandırmağa imkan verir. Bu zaman, qeyd olunan dərinlik qırılması miqrasiya yolunda ekran rolunu oynaya bilər. Bütün bunlar gələcək axtarış-kəşfiyyat qazımı işlərinin düzgün istiqamətləndirilməsi üçün əhəmiyyətli məlumatlar təqdim etmişdir.

Lokal qravitasıya minimumları əsasında proqnoz olunan neft-qaz yataqlarının hansı çöküntülərdə və hansı dərinlikdə açılacağını təsəvvür etmək üçün Şimali Naftalandan Duzdağ sahəsinə qədər uzanan, 2004-cü ildə işlənilmiş 01-04 sayılı profil üzrə quyu və qravimetrik və 2010-cu ildə işlənilmiş 03-10 sayılı seysmik SDÜ məlumatlardan istifadə etməklə geoloji-geofiziki kəsiliş qurulmuşdur (şək. 2). Burada maraqlı doğuran üst Tabaşir və Eosen çöküntülərinin struktur vəziyyəti əks olunmuş, 1M-D sayılı Duzdağ quyusunun məlumatlarına əsasən üst Tabaşırın karbonatlı və vulkanogen süxurlarının profil boyu ehtimalən yayıldığı göstərilmişdir.



Şək. 2. Quyu, seysmik (ÜDN, SDÜ) və qravimetrik məlumatlar əsasında qurulmuş geoloji-geofiziki kəsiliş (Şm.Naftalan-Gödəkboz-Duzdağ sahəsi)

1- müşahidə olunmuş Δg əyri; 2- regional fon; 3- lokal qravitasıya maksimumları; 4- bərpa olunmuş maksimum; 5- neft-qazlılıqla əlaqələndirilən lokal qravitasıya minimumları; 6- sinan dalğanın amplitud qrafiki; 7- axtarış-kəşfiyyat quyuları; 8 və 9- üst Tabaşırın karbonatlı və effuziv səxurları; 10- güman olunan neft-qaz yatağı.

Şm.Naftalan (2 sayılı quyu) və Gödəkboz (10, 8 və 6 sayılı quyular) sahələrində ağırlıq qüvvəsinin 0,3-0,4 mQal lokal minimumları və sınan dalğanın intensiv minimum zonaları qeyd olunmuşdur. 10 sayılı quyu 2718 m dərinliyə qədər qazılmış və orta Eosen çöküntülərini cəmi 88 m açmışdır. Maykop çöküntülərinin alt hissəsində və üst Eosen çöküntüləri daxilində sınaq işləri aparılmış, orta Eosen isə sınanmamışdır. 4 sayılı quyu isə 1246 m qazılmış və texniki səbəbdən ləğv olunmuşdur. 8 və 6 sayılı quyularda Orta Eosen çöküntülərindən kiçik həcmli (0,5-1,5 t/sut) neft alınmışdır. Bu sahələrdə quyularda alınmış neftin Orta Eosen çöküntüləri ilə əlaqədar olduğunu nəzərə alsaq, güman olunan yataq 2600-2800 m dərinlik intervalında ehtimal olunur. Lakin güman olunan yatağın SDÜ ilə hesablanmış dərinliyi 3200-3500 m təşkil edir ki, bu da üst Tabaşır çöküntülərinin üst hissəsinə uyğundur (şək. 2).

Duzdağ sahəsində 6 sayılı quyu lokal qravitasiya minimumu zonasında olsa da, cəmi 1987 m qazılmış, Çokrak (N_1^2) çöküntülərindən çıxmamışdır. 1M-D sayılı quyu isə 4822 m qazılmış, karbonatlı və vulkanogen tərkibli Mezozoy çöküntülərini açmışdır (bax: şək.2). Lakin bu quyu, göründüyü kimi, lokal qravitasiya minimumu zonasından kənardə qalmışdır (bax: şək. 1).

Əldə olunmuş yeni məlumatları nəzərə alaraq, Naftalan, Şm.Naftalan, Gödəkboz, Duzdağ sahələrində güman olunan neft-qaz yatağını açmaq məqsədilə yataq tipli seysmik və qravitasiya anomaliyaları zonasının dərin qazımı işləri ilə öyrənilməsi məqsədə uyğun hesab edilir (bax: şək. 1).

2007-ci ildə Qazanbulaq, Borsunlu və Ziyadxan sahələrində seysmik kəşfiyyatla kompleks şəkildə yüksək dəqiqlikli qravimetrik planaalma işləri aparılmış, bu da geoloji quruluşunun dəqiqləşdirilməsi və neflik-qazlılığın qiymətləndirilməsinə imkan yaratmışdır. Profillər üzrə müşahidə olunmuş ağırlıq qüvvəsi sahəsinin və sınan dalğaların amplitud əyriləri analiz edilərək yataq tipli seysmik və qravitasiya anomaliyaları müəyyənləşdirilmiş struktur xəritə üzərində yerləşdirilmişdir (bax: şək. 1).

Qazanbulaq sahəsində qazılmış quyuların nəticələri ilə aşkar edilmiş lokal minimumlar müqayisəli analiz olunmuşdur. Bu sahədə Mezokaynozoy çöküntülərində 7 neftli obyekt aşkar edilmişdir. Bunlar üst Tabaşır, Paleosen, orta və üst Eosen, Maykop lay dəstəsində Qaraçınar, I Qazanbulaq, II Qazanbulaq horizontlarına uyğun gələn V, VI, VII Naftalan horizontlarıdır [14].

2 sayılı quyuda 1650-1655 m intervalında üst Tabaşır (Maastricht mərtəbəsi) əhəngdaşlarından 0,5 t/sut debitlə neft alınmışdır. Lokal minimumlar xəritəsində bu quyu 0,1 mQal izoxəttin üzərinə düşür. 3 sayılı quyuda isə üst Tabaşır çöküntülərinə girişdə 500 t/sut debitlə neft fontanı alınmışdır. Bu quyu isə 0,3 mQal izoxəttin əhatəsindədir. Nəzərə alsaq ki, bu quyu keçən əsrin 50-ci illərində qazılmış, uzun müddət istismarda olunmuşdur, onda daha intensiv minimumun alınmaması aydın olar. Bu quyuların əhatə etdiyi sahədə lokal qravitasiya minimumlar zonası və onun üzərində iki xətt üzrə seysmik YTA-lar qeyd olunur (bax: şək. 1).

9 sayılı quyuda 1010 m dərinlikdə Paleosen çöküntülərindən (II mergel

dəstəsi) 150 t/sut debitlə, 6 sayılı quyuda 1028-1096 m intervalda orta Eosen çöküntülərindən 100-150 t/sut başlangıç debitlə neft əldə edilmişdir [14]. Qeyd olunan hər iki quyu lokal qravitasiya minimumları zonasına düşür ki, burada anomaliyanın intensivliyi 0,3 mQal təşkil edir. Sənaye əhəmiyyətli neft alınmış 63, 39 və 191 sayılı quyular da anomal zonalar daxilindədir. Məhsuldar olmuş 1, 62, 10 sayılı quyular isə lokal minimumlar zonasından kənarda qalmışdır.


Qazanbulaq sahəsindən şimal və şimal-qərbdə iki zolaq daxilində qravitasiya minimumları və seysmik YTA-lar aşkar edilmişdir ki, bunlar Ziyadxan strukturuna təsadüf edir. Qeyd edək ki, bu ərazidə axtarış-kəşfiyyat qazima işləri aparılmamışdır.

Qazanbulaq sahəsindən şimal-şərqdə və şərqdə qazima işləri aparılmamış sahələrdə, bir neçə zolaq daxilində neft-qazlılıqla əlaqələndirilən lokal qravitasiya minimumları aşkar edilmişdir. 202 sayılı quyudan şimalda yerləşən anomaliya zonasında iki xətt üzrə seysmik YTA-lar qeyd olunmuşdur. R.R.Rəhmanova görə 62 sayılı quyudan şərqə doğru əvvəlcə alt Eosenin “mergel” dəstəsi, ondan bir neçə kilometr şərqə “mergel-tufogen” dəstələri növbə ilə pazlaşmışdır [14]. Bu araşdırımıya əsasən güman etmək olar ki, 62 sayılı quyudan şimal-şərqdə və şərqdə müəyyənləşdirilmiş yataq tipli seysmik və qravimetrik anomaliyalar alt Eosenin “mergel” və “mergel-tufogen” dəstələri ilə əlaqədardır.

Maraqlı geoloji məlumatlardan biri də qravimetrik və ÜDN məlumatları əsasında Qazanbulaq sahəsindən qərbdə, 13, 29, 15 sayılı quyu rayonundan başlayaraq Çaylı sahəsi istiqamətində yeni struktur qalxımın müəyyənləşdirilməsidir. Qərbi Qazanbulaq adlandırılan bu strukturun üst Tabaşır şöküntüləri üzrə dərinliyi 300-400 m təşkil edir. Qazima işləri aparılmamış bu sahədə yataq tipli seysmik və qravitasiya anomaliyaları aşkar edilmişdir ki, bu da yeni sahənin neft-qazlılıq baxımından perspektivli olduğunu göstərir.

Yataq tipli seysmik və qravitasiya anomaliyalarını müqayisə etmək və güman olunan yatağın hansı dərinlikdə yerləşdiyini təsəvvür etmək üçün Qazanbulaq sahəsinin şimalından keçən 03-07 sayılı profil üzrə geoloji-geofiziki kəsiliş qurulmuşdur (şək. 3). Bu şəkildə Ziyadxan strukturu üzrində və Qazanbulaq sahəsinin şimal-şərqində qeyd olunan qravitasiya minimumlarının sınan dalğaların amplitud minimumları ilə üst-üstə düşdüyü aydın görünür. SDÜ məlumatlarına əsasən güman olunan neft-qaz yatağının hesablanmış dərinliyi isə 2200-2800 m təşkil edir.

Əldə edilmiş yeni geofiziki məlumatlar göstərir ki, Naftalan, Şm.Naf-talan, Gödəkboz, Duzdağ, Qazanbulaq, Ziyadxan sahələrində aşkar edilmiş YTA-lar zonasına diqqətin artırılması, gələcək axtarış-kəşfiyyat qazima işlərinin məhz bu zonalar daxilində aparılması daha məqsədəuyğundur.



Şək. 3. Seysmik (SDÜ) və qravimetrik məlumatlar əsasında qurulmuş geoloji-geofiziki kəsiliş (Qazanbulaq-Ziyadxan sahəsi, 03-07 sayılı profil üzrə)

1- müşahidə olunmuş Δg əyrisi; 2- regional fon; 3- lokal qravitasıya maksimumları; 4- bərpa olunmuş maksimum; 5- neft-qazlılıqla əlaqələndirilən lokal qravitasıya minimumları; 6- sinan dalğanının amplitud qrafiki; 7- sindirici sərhəd; 8- güman olunan neft-qaz yatağı.

Nəticə

Aparılmış tədqiqatların nəticəsində bir sıra mühüm nəticələr əldə edilmişdir:

-tədqiqat sahəsi üzrə güman olunan neft-qaz yataqları ilə əlaqələndirilən yataq tipli seysmik və qravitasıya anomaliyalar xəritəsi qurulmuşdur;

-Naftalan sahəsindən şərqdə, Ziyadxan strukturu üzərində, Qazanbulaq sahəsindən şərqdə və qərbdə yeni sahələrdə neft-qazlılıqla əlaqələndirilən YTA-lar müəyyənləşdirilmişdir;

-gələcək geofiziki və axtarış-kəşfiyyat qazının işlərinin YTA-lar daxilində aparılması, güman olunan yatağın stratıqrafik şəməlliyini və dərinliyini müəyyənləşdirmək üçün xüsusi seysmik kəşfiyyat işlərinin qoyulması məqsədə uyğun hesab edilir.

ƏDƏBİYYAT

1. Qədirov V.Q. Orta Kür çökəkliyində neft və qaz yataqlarının axtarışında maqnit kəşfiyyatı üsulunun tətbiqi haqqında // Azərbaycan Neft Təsərrüfatı, 1996, №6, s. 7-10
2. Novruzov Ə.Q., Məmmədova Ü.C., Camalova X.Ş., Popova N.V. Naftalan-Gödəkboz sahəsində geofiziki axtarış-kəşfiyyat işlərinin səmərəliyi barədə. Azərbaycan neft təsərrüfatı, 2016, №12, s. 12-17.
3. Bəmbələ R.M., Bəmbələ C.R. Geosolitonnaya konsepciya mestorozdelenii uglevodordov v rayone srednego priobya // Vestnik nedropolzovatelya Xanty-Mansийskogo avtonomnogo okruga, 2008, № 19, 03, c. 30-34
4. Bereskin B.M., Kirichek M.A., Kunarev A.A. Primenenie geofizicheskikh metodov razvedki dlya prymykh poiskov mestorozdelenii nefiti i gaza. M.: Nedra, 1978, 223 c.
5. Vasserman B.A., Karimova P.Z. Shvydkin E.K. Возможности комплекса геофизических и геохимических методов при оценке нефтеносности ранее выявленных структур / Разведка и охрана недр, 2009, №8, с.28-31.
6. Gadirov V.G. Rezul'taty prymeneniya gravi- i magnitorazvedki pri prognozirovaniy zaledjey nefiti i gaza v Kurninskoye vpadine Azerbaydjana // Geofizika, Moscow, 2009, №2, c.51-56
7. Gadirov V.G. Poisk mestorozdelenii nefiti i gaza po kompleksu gravi-magnitotrazvedki // Geodinamika, Lvov, 2013, №2 (15), c.121-123
8. Gadirov V.G. Primenenie magnitorazvedki dlya poiskov zaledjey nefiti i gaza na perspektivnyx ploschadix Azerbaydjana // Geofizicheskiy zhurnal, Kiev, 2013, t. 35, №6, c.182-189
9. Gulyiev I.S. Subvertikal'nye geologicheskie tela ob'yekty poiskov mestorozdelenii uglevodordov / Materialy vserossijskoy konferencii. «Degazatsiya Zemli: geodinamika, geofluoidy, neft', gaz i ikh parageneszy», 22-25 aprelya 2008 g., M.: GEOS, c.140-145
10. Kozlenko V.G. Ob osnovakh kompleksirovaniya seismometrii gravimetrii // Geofizika, M., 2003, №4, c.59-61
11. Kochnev V.A., Goz I.B. Возможности гравиметрии и магнитометрии при интерпретации сейсмических данных // Геофизика, Москва, 2008, № 4, с.28-32
12. Parovysnyi V.A., Veselov O.B., Senachin V.P., Kirienko V.C. Vremennye izmeneniya polей nad gazovoy zaledjey (o. Sakhalin) / Tihoeokeanichesaya geologiya, 2008, T27, №4, c.3-15.
13. Putikov O.P., Veshov S.A., Voroshilov N.A. i dr. «Струйные» ореолы рассеяния над нефтегазовыми залежами в неоднородных породах // Геофизика, M., 2000, №1, c. 52-56
14. Rahmanov R.R. Zakonomernosti formirovaniya i razmeshcheniya zaledjey nefiti i gaza v mezokainozoyiskix otlozheniyax Evlah-Agdjabedinskogo progibha. Baku: Təknur, 2007, 190 c.
15. Roslov Yu.B., Efimova N.N., Kremlev A.N., Pavlenkin A.D. Sейсмические признаки флюидопотока и связанных с ним залежей // Геофизика, Москва, 2009, № 2, c. 26-30
16. Ustynova B.N. Zalежi uglevodordov, osobennosti ikh proyavleniya v geofizicheskix polix // Geofizika, Москва, 2002, №5, c.25-31
17. Foote R.S. Relationship of near-surface magnetic anomalies to oil and gas producing areas // AAPG Memoir 66: Hydrocarbon migration and its near surface expression/- 1996-p.111-126
18. Gadirov V.G., EppelbaumL.V. Density-thermal dependence of sedimentary associations calls to reinterpreting detailed gravity surveys. Annals of Geophysics, 58, Fast Track 3,

2015, 1-6, DOI: 10.4401/ag-6672

19. Gadirov, V.G. and Eppelbaum, L.V. Detailed gravity, magnetics successful in exploring Azerbaijan onshore areas // Oil and Gas Journal, Houston, 2012, Nov.5, Vol.110.11, p. 60-73
20. Menshov O., Kuderavets R., Chobotok I. Magnetic field and magnetic susceptibility investigation at the hydrocarbon extraction areas in Carpathian Foredeep. EAGE Geoinformatics, 2014, 13th International Conference on Geoinformatics-Theoretical and Applied Aspects, pp. 61–65.

КОМПЛЕКС СЕЙСМО-ГРАВИМАГНИТОРАЗВЕДКА КАК МЕТОД ПОИСКА ЗАЛЕЖЕЙ НЕФТИ И ГАЗА В ЕВЛАХ-АГДЖАБЕДИНСКОМ ПРОГИБЕ

В.Г.ГАДИРОВ, А.К.НОВРУЗОВ, А.Л.МАМЕДОВ

РЕЗЮМЕ

В статье подчеркивается важность комплексирования сейсмических и гравимагнитных методов разведки при поиске месторождений нефти и газа, а также отражены результаты геофизических исследований, проведенных в Евлах-Агджабединском прогибе. Показано, что на основе анализа микроструктур гравитационного поля, наблюдаемых в профилях и амплитудных кривых преломленных волн, можно выявить сейсмические и гравитационные аномалии типа залежь, связанные с нефтью и газом.

Было рекомендовано проводить поисково-разведочное бурение в районах Нафталан, Северный Нафталан, Годекбоз, Дуздаг, Газанбулаг и Зиядхан вновь выявленной зоне аномалий типа залежь.

Ключевые слова: аномалии типа залежь, сейсморазведка, гравиразведка, субвертикальная зона

THE SEISMO-GRAVIMAGNETIC COMPLEX AS A METHOD FOR SEARCHING FOR OIL AND GAS IN THE IN YEVLAKH-AGHJABEDY DERESSION

V.G.GADIROV, A.G.NOVRUZOV, A.L.MAMEDOV

SUMMARY

The article emphasizes the importance of integrating seismic and gravimagnetic exploration methods in the search for oil and gas fields, and also reflects the results of geophysical studies carried out in the Yevlakh-Aghjabedy depression. It is shown that based on the analysis of the microstructures of the gravitational field observed in the profiles and amplitude curves of refracted waves, it is possible to identify seismic and gravity anomalies of the reservoir type associated with oil and gas.

It was recommended to conduct prospecting and exploration drilling in the areas of Naftalan, North Naftalan, Gedakboz, Duzdag, Gazanbulag and Ziyadkhan in the newly identified zone of reservoir-type anomalies.

Key words: reservoir type anomalies, seismic exploration, gravity exploration, subvertical zone